

**Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və
Ukrayna Ədliyyə Nazirliyi
arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında**

SAZIŞ

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi, bundan sonra "Tərəflər" adlandırılan,

Məhkəmə ekspertizası sahəsində əlaqələrin yaradılmasına səy göstərərək, məhkəmə ekspertizasının və kriminalistikanın müasir metodlarının və vasitələrinin fəal istifadəsi əsasında cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə mövcud olan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin, hər iki ölkənin milli marqlarına cavab verdiyini hesab edərək,

həmçinin hüquq və hüquqitəbqiyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə gələcək münasibətləri möhkəmləndirilməsi məqsədi ilə aşağıdakılar barəsində razılığa gəldilər,

Maddə 1

Sazişin məqsəd və predmeti

Hazırkı Saziş əsasında məhkəmə ekspertizası sahəsində Tərəflərin əməkdaşlığı, bu sahədə əsas problemlər üzrə birgə elmi işlər, mövcud olanların təkmilləşdirilməsi və məhkəmə ekspertizasının yeni metod və metodikasının yaradılması, ekspert praktikasının təcrübi mübadilə məqsədi ilə həyata keçirilir.

Maddə 2

Əlaqə qaydaları

Əməkdaşlıq həyata keçirilərkən Tərəflər bir-biri ilə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Ukrayna Ədliyyə Nazirliyi və Kiyev Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu vasitəsi ilə əlaqə saxlayırlar.

Maddə 3

Əməkdaşlığın forması

Tərəflər səlahiyyətlərinə aid aşağıdakı fəaliyyət istiqamətlərində öz əməkdaşlığını inkişaf etdirəcəklər:

1. İnformasiya mübadiləsi:

- elmi-tədqiqat və təcrübə-konstruktor işləmələri üzrə;
- yeni tədris, metodik və sorğu nəşrləri üzrə;
- kriminalistika və məhkəmə ekspertizası sahəsində elmi konfransların, seminarların, sərğilərin planlaşdırılması üzrə;
- bilavasitə metodik, elmi və sorğu materialların və sənədlərin, həmçinin beynəlxalq standartlara uyğun olan elektron növündə informasiya-sorğu məlumatların mübadiləsi.

2. Məhkəmə ekspertizası problemləri üzrə elmi işin əlaqələndirilmə formaları:

- məhkəmə ekspertizasının metodlarının və metodikasının birgə işlənilməsi;

- bir tərəfin sorğusu əsasında elmi işlənmələrin hazırlanması;
 - müəlliflik müşayətinin həyata keçirilməsi və işləmələrin ekspert praktikasına tətbiqi;
3. Kadrların hazırlanması və ixtisasların artırılması aşağıdakı əsaslarla həyata keçirilir:
- məhkəmə ekspertizasının yeni metod və metodikasının öyrənilməsi üzrə birgə məktəblərin, seminarların, kursların keçirilməsi;
 - mütəxəssislərin qarşılıqlı stajirovkası.
4. Ekspert rəylərinin və elmi işləmələrin qarşılıqlı resenziyalaşdırılması. Tərəflərin hazırladığı ekspert tədqiqatları metodikalarının və texniki vasitələrin təcrübədən keçirilməsi.
5. Ekspert və elmi fəaliyyət məsələlərində bir-birinə elmi metodik, konsultativ və texniki kömək göstərmək.

Maddə 4

Digər əməkdaşlıq növləri

Tərəflər qarşılıqlı razılaşdırma yolu ilə bu Sazişdə nəzərdə tutulmayan, lakin Azərbaycan Respublikası və Ukrayna arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədlərinə cavab verən tədbirlərə kömək edəcəklər.

Maddə 5

Xərclər

Tərəflər bu Sazişin fəaliyyəti ilə bağlı olan öhdəlikləri maliyyə hesablaşmalarız, qarşılıqlı yardım qaydası ilə yerinə yetirməyi öz üzərinə götürürlər.

Maddə 6

Dillər

Bu Sazişin icrası zamanı Tərəflər hər iki Tərəflər məqbul olan dillərdən istifadə edə bilərlər.

Maddə 7

Sazişin qüvvəsi müddəti

Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və imzalandığı andan qüvvəyə minir.

Tərəflərdən hər hansı biri yazılı xəbərdarlıq göndərməklə, bu Sazişin qüvvəsini dayandıra bilər. Bu Saziş Kiyev şəhərində "24" mart 1997-ci ildə Azərbaycan, ukrayna və rus dillərində iki əsas nüsxədə imzalanmışdır. Bütün mətnlər autentikdir, Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandıqda, Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi
tərəfindən

Ukrayna

Ədliyyə Nazirliyi
tərəfindən